



Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2(102)-6085/2021

15.10.2021

ALİ MƏHKƏMƏ

**Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Ali Məhkəməsi
Mülki kollegiyasının**

**İddiaçı X1
Cavabdeh qarşı əmlak tələbinə iş üzrə**

Q Ə R A R D A D I

(Açar sözlər: kassasiya şikayəti icraata qəbul edildikdən sonra digər şəxsin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edildiyinə görə, icraata qəbul qərarının ləğv edilərək işin kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılması)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə,

Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2021-ci il tarixli, 2(104)-2214/2021 sayılı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə, mülki işin geri qaytarılması barədə Gəncə Apelyasiya Məhkəməsinin müraciətinə baxaraq

müəyyən etdi:

Tərtər Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(061)-121/2021 sayılı qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilib.

Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Tərtər Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(061)-121/2021 sayılı qətnaməsi hissəvi ləğv edilərək, həmin hissədə iddia tələbi təmin olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

09 sentyabr 2021-ci il tarixdə Cavabdeh kasasiya şikayəti mülki işlə birlikdə Ali Məhkəməyə daxil olub və Ali Məhkəmənin hakiminin 05 oktyabr 2021-ci il tarixli qərarı ilə kasasiya şikayəti icraata qəbul edilərək, işə kasasiya qaydasında baxılması 14 dekabr 2021-ci il tarixə, saat 16:15-ə təyin edilib.

Sonradan Gəncə Apelyasiya Məhkəməsi məktubla Ali Məhkəməyə müraciət edərək, iddiaçı X1 da qətnamədən kasasiya şikayəti verdiyini göstərərək, kasasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işin Gəncə Apelyasiya Məhkəməsinə geri qaytarılmasını xahiş edib.

Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə mülki işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin 05 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilməli və mülki iş baxışdan çıxarılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarılmalıdır.

Belə ki, Azərbaycan Respublikası MPM-nin 406-cı maddəsinə görə kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Əgər kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə bilavasitə verilsə, onda bu məhkəmə tərəfindən həmin şikayət bu Məcəllənin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir.

MPM-nin 408-ci maddəsində kassasiya şikayətinin geri qaytarılması üçün nəzərdə tutulmuş əsaslar müəyyən edildikdə apelyasiya instansiyası məhkəməsinin kassasiya şikayətini geri qaytarması tələb olunur.

Həmin Məcəllənin 409-cu maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsində göstərilir ki, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərarını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

İşin hazırki prosessual vəziyyəti – iddiaçının kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi – MPM-nin 417.1.7-ci maddəsində nəzərdə tutulmuş dispoziya şərtlərinə uyğundur və icraata qəbul qərarı ləğv edilərək iş kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin MPM-nin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalı, habelə kassasiya şikayətinin geri qaytarılması üçün əsasların olub-olmamasını araşdırıb müvafiq qərar qəbul etməli, qanunun tələblərinə cavab verdiyi halda iddiaçının kassasiya şikayətini də baxılması üçün göndərməli, əks halda cavabdehin kassasiya şikayətinə baxılması üçün iş materiallarını Ali Məhkəməyə göndərməlidir.

Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 408, 409 və 417.1.7-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kasasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin 05 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin.

Mülki iş kasasiya baxışından çıxarılsın və iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası MPM-nin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.